



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

# RESPUBLİKA

Gün gələcək  
Azərbaycan dünyaya günəş kimi doğacaq.

*İ. Həsəliyev*

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

12 MART 2022-ci il ŞƏNBƏ

№ 54 (7236)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADI QƏZET

WWW.RESPUBLIKA-NEWS.AZ



## Qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq

*Bərabər hüquqlu  
münasibətlərə  
üstünlük verən  
Azərbaycanın Avropa  
İttifaqı ilə əlaqələrində  
yeni səhifə açılır*

**A**zərbaycan Prezidentinin apardığı uğurlu siyasət sayəsində ölkəmiz etibarlı tərəfdaşa çevrilib, Avropa İttifaqı və quruma üz dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Yeni qaz mənbələrinin kəşf edilməsi və təsdiq olunmuş qaz yataqlarının nəhəng ehtiyatları Avropada ölkəmizin mövqeyini daha da gücləndirir. Avropa Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən önəmli aktor kimi görür.

Ümumiyyətlə, həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə bölgəmizdə yaranmış yeni real-lıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəliklərə sadıqlığını bir daha sübut etdi. Bütün bunlar ölkəmizin, xalqımızın əvəzedilməz lideri İlham Əliyevin ən çətin geostrateji durumda belə enerji kommunikasiyalarını, təhlükəsizliyini yüksək səviyyədə təmin etmə bacarığını

dünyaya nümayiş etdirdi. Ölkəmizin əhəmiyyətli və etibarlı tərəfdaş olması Avropa İttifaqının rəhbərliyi tərəfindən də etiraf edilir. Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətləri diqqətə çatdıran Prezident İlham Əliyev enerji siyasətimizin heç bir siyasi mahiyyət daşımadığını qeyd edib və onun daim çox açıq, şəffaf, biznes və nəticələrə hesablandığını vurğulayıb.

(davamı 3-cü səhifədə)



# Qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq


(əvvəl 1-ci səhifədə)

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Bu münasibətlər bərabərhuquqlu tərəfdaşlıq əsasında inkişaf etdirilir. Al Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu İttifaqa üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanda quruma üzv dövlətlərin 1700-dən çox şirkəti fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildən etibarən 9 dəfə Brüsselə səfər etməsi, habelə 2011-ci ildə Avropa Komissiyasının prezidentlərinin 2, 2012-ci ildə Şura prezidentlərinin 4 dəfə Azərbaycana səfər etməsi tərəflər arasında münasibətlərin müsbət istiqamətdə inkişafını təsdiqləyən faktlardır. Azərbaycanla İttifaq əlaqələrinin indiki siyasi çərçivəsini "Al-Azərbaycan Tərəfdaşlıq Prioritetləri" adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyulun 11-də Brüsselə Azərbaycan Prezidenti İlham Əliyev və Al Şurasının o vaxtı Prezidenti Donald Tuskun iştirakı ilə parafırlanıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.

Dövlətimizin başçısı, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşdığını deyib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını bildirib. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələri hesabına genişləndirmək niyyətindədir. Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı, bazarına çatdırıldığını vurğulayaraq, bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şəxələndirmənin vacibliyini göstərir.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqəli inkişaf edib. Ötən ilin iyulunda Avropa İttifaqının Qonşuluq və genişləndirmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekununa dair bu fikirləri paylaşdı: "Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkən verilib". Qarabağ mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıldığını qeyd edən komissar bildirib ki, Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin postkonflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi

Bakı ilə müzakirə aparılıb. Şurasın Prezidenti Şarl Mişel ilk dəfə 2021-ci ilin iyulunda Bakıya səfər edib. Bu, İttifaqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmətlə yanaşması, əməkdaşlığın yeni şəraitdə də davam etdirilməsinin göstəricisi idi. Qeyd edək ki, Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyaların həyata



**Bərabərhuquqlu münasibətlərə  
üstünlük verən Azərbaycanın Avropa  
İttifaqı ilə əlaqələrində yeni səhifə açılır**

keçirilməsində Şarl Mişelin də vasitəçilik rolu olub.

Ötən il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən, ötən ilin iyul ayında Avropa İttifaqının Prezidentinin Azərbaycana gəlişindən, özünün isə Brüsselə səfərindən danışan ölkə başçısı Bakı-Brüssel əlaqələrində perspektivini yüksək qiymətləndirdiyini deyib. Qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində yeni səhifə açılacaq. Vurğulayıb ki, Azərbaycanda yaradılmış neqliyyat infrastrukturunu ən münasirdir. Demək olar ki, bütün işlər artıq tamamlandı. Bu, Avropa üçün böyük maraq kəsb edir. Fevralın 4-də Bakıda, "Gülüstən" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında aparılan müzakirələr, səslənən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını bir daha göstərdi.

Azərbaycan çox mühüm enerji coğrafiyası mərkəzlərindən biri olması və belə bir mötəbər toplantıya ev sahibliyi etməklə Avropa İttifaqının yaxın strateji tərəfdaşına çevrildiyini təsdiqləyir. Avropa İttifaqı ölkələrinin nüfuzlu liderlərinin ölkəmizin enerji təşəbbüskarlığını dəstəkləməsi və yürüdümlən yeni enerji siyasətini yüksək qiymətləndirmələri Azərbaycanın Avropa regionu üçün olduqca əhəmiyyətli və strateji enerji tərəfdaşı olduğunu göstərir.

Respublikamız enerji diversifikasiyasını genişləndirərək dünya yanacaq bazarında öz potensial güc imkanlarını nümayiş etdirməkdədir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasətində bir ildən artıqdır ki, tamamilə yeni mərhələ başlayıb. 2020-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması və Azərbaycan qazının Avropa Birliyi regionuna nəqlinin başlanması ilə enerji siyasəti ən mühüm global əhəmiyyətli mərhələyə keçib. Azərbaycan postmüharibə və postpandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru müəyyən inkişaf ssenariləri üzrə irəliləyir və bunun ən mühüm təzahürlərindən biri də məhz Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli enerji tranzitlərinin gerçəkləşməsidir. Bu sırada olduqca strateji əhəmiyyəti olan Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün sülh və etibarlı iqtisadi əməkdaşlıq proqramlarının müasir Yol xəritəsi hesab edilə bilər. Dünya ölkələri tərəfindən təqdir edilən bu enerji marşrutu bütün tərəflərə fayda verəcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri ilə də Avropanın enerji

təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan Azərbaycan hazırda öz enerji siyasətinin yeni bir səhifəsi olan qaz tədarükü ilə global bazara daxil olub. Əsrin meqa layihələrindən biri olan Cənub Qaz Dəhlizinin reallaşması sözsüz ki, Azərbaycanın təşəb-

büskarlığı və qətiyyəti sayəsində baş tutdu. Bu dəhliz böyük enerji arteriyası olmaqla 4 mühüm layihəni - "Şahdəniz 2", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz kəmərlərini özündə birləşdirir. Bununla Xəzər-Mərkəzi Asiya-Avropa regionu üçün ən rentabelli qaz neqli coğrafiyası yaradılmaqdadır.

Prezident dəfələrlə Avropanın qaz bazarında ölkəmizin rolunun artması və etibarlı tərəfdaş olmasına diqqət çəkərək bildirib ki, biz Cənub Qaz Dəhlizini dostluq və əməkdaşlıq dəhlizi hesab edirik. Bu, bir daha Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində son illər respublikamızın artan rolunu və mövqeyini daha da möhkəmləndirir. Azərbaycan hər zaman enerji amilində yalnız dost və etibarlı tərəfdaşlıq faktorunu kimi yanaşır. Bəzi ölkələr qaz amilindən siyasi məqsədlər üçün istifadə etsə də, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətləri yaxın tərəfdaşlıq və birgə qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.

**Mustafa KAMAL,**  
"Respublika".